

Qasimli Bahar
AMEA A.A.Bakixnov adina Tarix İnstitutu
böyük laborantı

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ TARİXİ HEYDƏR ƏLİYEV İRSİNDƏ

Açar sözlər: Xalq, müstəqillik, tarixi dövr, milli dəyərlər

Key words: Nation, independence, historical period, national values

Ключевые слова: Народ, независимость, исторический период, национальные ценности

28 may Azərbaycanın müasir tarix təqvimində on mühüm gündür. Bu tarix azadlığın, müstəqilliyyin qazanıldığı, səsizmizin dünyaya ilk dəfə çatdırıldığı gündür. 28 may tək Azərbaycan üçün dəyil, bütünlükə müsəlman Şərqiinin tarixində ilk respublikanın qurulduğu tarixdir. Azərbaycanın müstəqillik qazanması qürur duyacaq hadisə olmaqla yanaşı, kəşməkaşlı yol keçib.

Ulu Öndər Heydər Əliyev deyirdi: "Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçek ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürkəklərdə elə bir maşəl alovlandırdı ki, təqribən, 70 il ərzində hökmərənləq etmiş totalitar kommunist rejiminin amansız cəza-repressiya masını da bu maşəli söndürə bilmədi. "Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu". XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü və özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovusdu"^[3].

1997-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 79-cu ildönümüne həsr olunmuş təntənəli yığıncaqdə Heydər Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən siyasi hadisələr qiymət versək qeyd edir: "Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə müəkkəb olmuşdur. Birinci dünya müharibəsi ve onun nticələri bu bölgəyə ağır təsir göstərməşdir. Xüsusi, erməni daşnak qüvvələrinin müsəlman əhalisine qarşı töötədikləri qırğınılar böyük faciələr kimi vaddi qalmışdır".

Məlumdur ki, Bakıda Stepan Şaumyan başda olmaqla yaradılmış bolşevik-danşaq qrupu Azərbaycan Xalq Cümhuriyyətinin Bakıya köçməsinə imkan vermirdi. 1918-ci ilin sentyabrında Qafqaz İsləm Ordusunun köməyi ilə Bakı şəhəri azad olunanandan sonra Xalq Cümhuriyyəti hökuməti Bakıya köçmüvəfət etmiş və faaliyyətini burada davam etdirmişdir. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində faaliyyətini de yüksək qiymətləndirir: "Bu respublikanın yaranması və az müddədə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini eldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaratmağa çalışmışdır".

Uzun müddət, yeni Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdur. İş o yerdə gəlib çıxmışdır ki, Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi yasaq olunmuşdur. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdiyden sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətin Vətən tarixində yenidən bərpasına xüsusi qiymət veren Heydər Əliyev yazar: "Biz illə Demokratik Cümhuriyyətin yaranmasının günüñü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmisik və bu, bizim milli bayramımızdır" [4].

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbulundan sonra ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti qurucularına dövlət səviyyəsində bərəət verildi. Bunu nüanlı bağlı Heydər Əliyev öz çıxışlarından birində deyir: "Bu gün – bu bayram günü (28 May) biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasına və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəya, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdarlarına bir dəha Əməknamələrimizi,"

təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmisi əziz olacaqdır. Onların xatirəsi bizim qalbinizdə daim yaşayacaqdır”.

Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinə hörmət əlaməti olaraq Heydər Əliyev öz nitqində bildirir: "Bu bayram günlərində Azərbaycanın Türkiyə, Fransa, Gürcüstanda olan səfirliliklərində bizim göstərişimizlə M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, F.Xoyskinin qəbirlərini ziyarət edir və onları xatirəsinə Azərbaycan xalqının, dövlətinin hörmət və ehtiramını ifadə edirler" [2, s.16].

Azərbaycan Respublikasının 10-cu ildönümü ilə bağlı tədbirdə Heydər Əliyev AXC rəhbərlərini xüsusi vurğulayaraq demişdir: "Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycan ilk müstəqil dövlətin qurulması üçün güclü addimlar atdır. Xalqımıza müstəqillik ənənləri gəvənub getdilər".

Azərbaycanın dövlət müstəqilliyyinin 11-ci ildönümüne həsr olunmuş təntənələr arasında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi qiymət verən Heydər Əliyev öz çıxışında demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinə nə olduğunu hiss etdi, gördü". Heydər Əliyev Azərbaycanın dövlət tədbirlərində mütemadi olaraq 1918-1920-ci illarda fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcılarına xüsusi münasibət bildirir [1, s.23].

Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun obyektiv səbəblərinin təhlilini verən Heydər Əliyev qeyd edir ki, güclü xarici müdaxilələrə məruz qalan Xalq Cümhuriyyəti belə şəraitdə yaşaya bilməzdi. Mən bir daha deyirəm ki, "Xalq Cümhuriyyətinin süqutu onun rəhbərlərinin günahı deyil, Cümhuriyyətin süqutunun əsas səbəbi Sovet qızımı ordusunun Azərbaycana daxil olması və Cənubi Qafqaz işğal etməsi idi".

Əsrin əvvəllərində iki il qədər fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirən Heydər Əliyev demişdir: "Bu gün (18 oktyabr 2001-ci il) Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktindan danışınım mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Büt onların varisiyik, onların işinin davamçılaşdıraq – ancaq yeni səraidə, yeni bir tarixi zamanda".

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev 2 ilə qədər fəaliyyət göstərmiş milli hökumətin dövlətçilik tariximizdə tutduğu yerə xüsusi qiymət vermişdir: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir".

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə qiymət verməkə yanaşı, XX əsr Azərbaycan tarixini dövrlərə bölgərə qeyd edir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən 80 il dörd mərhələyə bölünə bilər: birinci – 1918-20-ci illər – Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci – 1920-1922-ci iller – Azərbaycan Sovet Sosialist Respublikasının hakim olduğu illər; üçüncü – 1922-1991-ci illər – Azərbaycanda totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığımız dövr; dördüncü – 1991-ci ilin sonundan, dekabrində başlayaraq, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən dövrdür".^[6]

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı mövcud tarixi şəraiti nəzər salan Heydər Əliyev qeyd edir ki, Birinci dünya müharibəsinin başa çatması, rus çarizminin süqutu, Rusiyada Oktjabr çevrilişi və ondan sonra yaranmış gərgin vəziyyət, sovet hakimiyyətinin Rusiyanın keçmiş əraziisinin həmisinə lazımi qədər nazaarət edə bilməməsi Cənubi Qafqazda mövcud olan siyasi qüvvələrin qızışın fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını üçün olverişli şəraiti təmin etmişdir. Belə bir Cümhuriyyətin varlığından xəlqimizin sababçı dövlətincə ziyahılara ehtiyac var idi".

XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycandan kənarda təhsil alan kifayət qədər ziyyahlı rınum var idi. Onların düşüncəsindən və amalında Azərbaycanda demokratik bir cəmiyyətin yaranması problemi mövcud idi. Bununla bağlı Heydər Əliyev qeyd edir: "Bu ziyanlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayғısı, sədəqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslər-də iştirak etmiş və Xalq Cumhuriyyətini yaradmışdır". Heydər Əliyev tarixi şəraitə yanaşı, XX ə-

rin əvvəllərində Azərbaycan ədəbi mühitina də nəzər salaraq, onun xarakteristikasını vermişdir. "Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və başqları o illərdə yaratdıqları əsərləri ilə xalqımızda milli şurun oyanmasına, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər" [2, s.46].

1920-ci ilin aprel işğalından sonra Xalq Cümhuriyyətinin yaradıcılarından olan M.Ə.Rəsulzadənin və Azərbaycanda sovet rejiminin təşəbbüskarlarından N.Nərimanovun bolşeviklərə olan inamına münasibət bildiren Heydər Əliyev xüsusü olaraq qeyd edir: "Xalq Cümhuriyyətinin liderlərindən bəziləri hesab edirdilər ki, onların tutdugu müstəqillik yolu davam edəcəkdir. M.Ə.Rəsulzadə hakimiyyətin bolşeviklərə təhlil verilməsinə razılıq verərən güman edirdi ki, yeni hakimiyyət Azərbaycanın milliliyini, müstəqilliyini qoruyub saxlayacaqdır. O vaxt hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətindən təhvil alan azərbaycanlıların baziləri, o cümlədən N.Nərimanov da belə düşünürdü ki, onlar müstəqil Cümhuriyyəti bolşhevik ideologiyası altında saxlaya biləcəklər. Ancaq təessüflər ki, bclə olmadı" [5].

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verən Heydər Əliyev Cümhuriyyətin dərslerindən da nəticə çıxarmağı tövsiyə edərək qeyd edir: "1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin həyatında olmuş çəkişmələr, didişmələr, hakimiyyət mübarizəsi və şəxsi mənafeyin görə ümumülli mənafətə zərbələr vurulması acı həqiqətdir. Biz keçmişimizdən iibrat götürməliyik, keçmişimizin zərərləri tariflərinin yenidən cürcərməsinə yol vermalıyik".

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyində Heydər Əliyev 1918-1920-ci illərdə Azərbaycanın dövlət müstəqilliyini və 2 illik fəaliyyəti ilə dünya dövlətlərinin sırasına qoşulmuş milli hökumətin fəaliyyətin yüksək qiymətləndirərək demişdir: "Xalq Cümhuriyyətinin 80 illik yubileyinə respublikamızda hazırlıq aparıllarək elmi konfranslar, müxtəlif müşavirələr, təntənəli mərasimlər keçirilmişdir. Tarixçilər, ədəbiyyatçılar, mədəniyyət xadimlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə bağlı geniş tədqiqat işləri aparmış, çox maraqlı faktlar meydana çıxmışdır. Bir çox tədqiqat əsərləri nəşr olunmuşdur". Ulu öndər Heydər Əliyev Cümhuriyyət dövrünün təhlilini verməklə yanaşı, çağdaş Azərbaycan tarixçiləri qarşısında bir çox məsul vəzifələr qoyaraq demişdir: "Ümidvaram ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bu işlər uğurla davam etdiriləcəkdir. Xalq Cümhuriyyətinin yaranması, onun yaranmasına qədərki dövr və 2 illik fəaliyyəti tarixi əsərlərdə öz əksini olduğu kimi tapacaqdır" [5].

Ümumülli lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı 707Nəli Fərmanla ölkəmizdə 26 iyun Silahlı Qüvvələr günü elan edildi. Hazırda xalqımız hər il bu günü bayram edir. Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş 1998-ci il iyunun 25-də keçirilmiş təntənəli yubiley mərasimində Ümumülli lider Heydər Əliyev çıxış edərək qeyd etmişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu tam əsaslıdır, məqsədəyən, qanuna uyğundur. Çünkü 80 il öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addimlardan biri Azərbaycan Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycan Silahlı Qüvvələri, Ordusu günü elan etmişik."

Heydər Əliyev həmin dövr haqqında bəyanatında bildirir: "AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq sahifələrindən biri kimi həmişə qalacaq. Ən əsası odur ki, AXC az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu Cümhuriyyətin yaradılmasında müstəsnə xidmətəri olan Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsibbəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov və digər ictimai xadimlərin xatirəsini qədəribilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissini ilə yad edir".

Azərbaycan müstəqilliyinin əldə edilməsindən 97 il ötür. Bu gün dünya müstəqil, güclü Azərbaycan dövləti ilə hesablaşır.

Ümumülli liderimiz Heydər Əliyev deyirdi: "Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın dövrə və o illər ərafəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyaliləri xalqımızda milli azadlıq, milli müstəqillik duyularını gücləndirmiş, milli dirçəlis, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların həmisi məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır" [4].

Ümumülli liderimiz Heydər Əliyev deyirdi: "Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın dövrə və o illər ərafəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyaliləri xalqımızda milli azadlıq, milli müstəqillik duyularını gücləndirmiş, milli dirçəlis, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların həmisi məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".

İstifadə edilmiş ədəbiyyat

1. Azərbaycan Cümhuriyyəti(1918-1920). Bakı: Elm, 1998, 336 s.
2. Ə.Q.Qasimovun "Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası", Bakı, 2011, 253 s.
3. L.Hüseynova - "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri" Bakı, 2011, 225 s.
4. Azərbaycan Respublikasının tarixi (1991-2016) Tarixi bibliografiq araşdırma
5. <http://files.preslib.az/projects/axc/meqaleler.pdf>
6. <http://axar.az/news/gundem/53576.html>
7. <http://www.xalqqazeti.com/az/news/politics/85132>

HEYDAR ALIYEV HERITAGE IN THE STUDYING OF HISTORY OF THE AZERBAIJAN DEMOCRATIC REPUBLIC

Summary

In 1918 the Azerbaijan Democratic Republic was proclaimed in Azerbaijani. In those years, advanced, talented and educated personalities aroused in the people a sense of independence and freedom, and this led to the establishment of the Azerbaijan Democratic Republic.

НАСЛЕДИЕ ГЕЙДАРА АЛИЕВА В ИЗУЧЕНИИ ИСТОРИИ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ РЕСПУБЛИКИ

Резюме

В 1918 году была провозглашена Азербайджанская Народная Республика. В те годы передовые, талантливые и образованные личности вызвали в народе чувство независимости и свободы, и это привело к созданию Азербайджанской Народной Республики.